



**Elşən
Mirişli**

Gəncə şəhəri,
tarixçi

I Yazı

Ahıska bir Türk yurdudur. 'Kitabi-Dədə Qorquq' dəstənində Ahıskanın adı keçir. 1555-ci ildə Amasya sülhü ilə Ahıskaya təriqət bölmüşdür. Ahıskanın şərqi Qızılbaş dövləti, qərb hissəsi Osmanlı dövlətinin tərkibinə daxil edilmişdir. 1578-ci ildə Osmanlı Dövləti Gürcüstanda yerləşən Qızılbaş mülklərinə hücum etmişdir və bu, 1578-1590-ci illər Qızılbaş-Osmanlı savaşını başlatabırdı. Ahıskaya bölgəsi, 1578-ci il tarixində Osmanlı İmperatorluğu ilə Qızılbaş Dövləti orduları arasında baş veren Çıldır Savaşı ilə Osmanlı dövlətinin tərkibinə daxil edilmişdir. 1582-ci ildə qədər Osmanlılar Ahıskanın şərqi hissəsini əla keçirmişdir. Mərkəzi Ahıskaya bölgəsi olmaqla Çıldır Əyaləti qurulmuşdur. Qızılbaşlar XVII əsrin əvvəllerində Ahıskanın şərqi hissəsinə nəzarəti bərpa etmişdir, lakin 1639-cu ildə Qəsri-Şirin sülh müqaviləsi ilə bütün Ahıskaya Osmanlı dövlətinin nəzarətinə keçmiş və bu, Qızılbaşların regionu geri almaq cəhdlerinə son qoymuşdur. Bu bölgə (1639-1829) boyunca Osmanlı İmperatorluğunun idarəsində qalmışdır. 1828-1829 Osmanlı-Rus Savaşı sırasında bölge Ruslar tərəfindən işğal edilmişdir. 1829 tarixli Edime sülh müqaviləsi ilə Çıldır Əyalətinin 10 sahəsi Rusiyaya buraxıldı.

1829-cu ildə "Edirne müqaviləsi" ilə Osmanlı dövlətindən qoparıllı Rusiya İmperatorluğuna ilhaq edilən Ahıskaya bölgəsi Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə bir növ nəzarətsiz zonaya çevrildi. Əhalisi əsasən türklərdən ibarət olan bu bölgə xalqı Sovetlərin 1917-ci ildə elan etdiyi "Rusiyadakı mülklərin hüquqlarına aid bəyyannamə" hüququndan istifadə edərək 26 aprel 1918-ci ildə ümumi bir qərarla Osmanlı dövlətinə birləşmək istədlərini bildirmişdilər. Batum, Ahıskaya, Acar və Axalkalaki bölgələri xalqının Osmanlı hökumətinə göndərdiyi bir imzalı möhürlü müraciət Osmanlı hökuməti tərəfindən qəbul edilmiş, deməli bu ilhaq üçün hüquqi zəmin yaranmışdı. Azərbaycan, Gürcüstan və ermənilərin təmsil olunduğu Zaqqafqaziya Seymi Rusiyasının bolşevik hökumətini tanımama da onun məlumat "Bəyannamə"sine rəsmi münasibət bildirilməmiş, deməli, onun leğvinə dair hər hansı bir rəsmi qərar qəbul edilməmişdi. Bütün bunları nəzərə alan Osmanlı hökuməti nümayəndə heyəti 11 may 1918-ci il Batum Konfransında Batum, Ahıskaya və Axalkalakinin Osmanlı dövlətinə ilhaqını tələb etdi. Osmanlı hökuməti nümayəndə heyətinin başçısı Xəlil bəy bu iki bölgənin Osmanlı dövlətinə bağlandığını Zaqqafqaziya Demokratik Federativ Respublikası nümayəndə heyətinə də rəsmən bildirmişdi. Lakin ilk əvvəl gürçü nümayəndələr bunu qəbul etməmişdən, Osmanlı İmperiyası nümayəndə heyətinin başçısı Xəlil bəyin təklidi tələbi ilə bunu qəbul etmək zorunda qalmışdır. Bolşevik Rusiya hökumətinin "Batum müqaviləsi" ni tanımamaq haqqında nota verməsinə baxmayaraq ne Osmanlı hökuməti və ne de Zaqqafqaziya Demokratik Federativ Respublikası bu na əhəmiyyət verməmişdir. Lakin müqavilənin adı keçən məsələlərə dair müddəaları Federativ Respubli-

kada erməni və gürcülər tərəfindən tərəfindən təsdiq ediməmiş, Zaqqafqaziya Demokratik Federativ Respublikası gürcülərin 26 may 1918-ci ildə müstəqil dövlət elan etmələri və ardınca ermənilərin və Azərbaycan türklərinin öz istidlallarını elan etmələri ilə daşıldı. Bu və ya bir səra başqa səbabələr üzündən Osmanlı İmperiyası bu müstəqil dövlətlərə 4 aprel 1918-ci ildə ayrı-ayrı sülh müqavilələri bağlandı. Gürcüstanla bağlanan sülh müqaviləsinə əsasən Batum şəhəri və sancağından başqa Ahıskaya və Axalkalaki nahiyyələri də Osmanlı dövlətinə qaytarıldı. I Sünya Savaşında tamamilə məglub duruma düşən və ərazilərinin çox böyük bir qismi itirən Osmanlı dövlətinə qarşı Avropa və bolşevik Rusiyası ağır şərtlər iştirak etdilər. Bu şərtlərdən biri de Batum, Ahıskaya və Axalkalaki

Fəxrəddin bəy Piroğlu rəhbərliyində Kars İslam Şurası qurulmuşdur. Şura rəhbəri Fəxrəddin bəy Piroğlu seçilmişdir.

30 noyabr 1918-ci ildə Karsda keçirilən ikinci Kars Qurultayında Kars, Ərdahan, Batumdan 60 nəfər iştirak etmişdir. Daha sonra müxtəlif bölgələrdən 10 nəfər dənə iştirakçı qatılmışdır. Konqresdə Milli İsləm Şurası Hökuməti quruldu. Hökumətin başçısı İbrahim bəy Cahangirzadə seçilmişdir. Emin ağa Acalov isə başçının müavini seçilmişdir. Konqresdə Kars, Oltu, Kağızman, İğdır, Sarıqamış, Ərdahan, Ahıskaya, Axalkalaki, Batum, Gümrü kimi şəhərlərdə yerli xalq təşkilatlanmışdır.

Konqresdə Kars Milli Şura hökumətinə, Ahıskaya Müvəqqəti Hökuməti, Araz Türk Cümhuriyyəti, Batum Milli Şurası da qatılmışdır. Konqres 2 dekabrda davam etmişdir. Konqresin sonunda birləşmiş vahid dövlət yaranmışdır.

hakimiyyət dövrü deportasiyalarla və soyqırımlarla yadda qalmışdır. Ahıskaya Gürcüstanın Türkiye ilə sərhəd olan ən səfali regionlarından biri idi. Ahıskaya ərazisi 9 min kvadrat kilometrə bərabərdir. 30-cu illərdən sonra ayrı-ayrı gürçü rəhbərlərinin türk əhəalisinə qarşı münasibəti xeyli dəyişməyə başladı. Gürçü millətlərlə türklərə qarşı assimiliyasiya siyaseti heyata keçirdilər. Bele ki, zor gücə onların familyalarını gürcüləşdirir, əşəqlərin milli dilde oxumasına heç bir şərait yaratmadılar. Türkler respublikada gürçüler və ermənilər, digər xalqlarla eyni hüquq malik deyildilər. Onlar Gürcüstanın içtimaiyyəti həyatında iştirak etmir, sovet və partiya orqanlarının tərkibinə seçilmirdilər.

Türklərə qarşı həyata keçirilən belə siyaset minlərlə vicdanlı və mərd insanları qazəbləndirmiş, onlar bu haqsızlıqla razılaşmayaq və öz haqq səslerini ucaldıqlarına görə

qazanılmasına az qalmış, 40 mindən çox türkün qəhrəmanlıqla vuruşduğu, şücaətlər göstərdiyi, qəhrəmanlıq tarixinə şanlı səhnəmələr yazdığı bir vaxtda verilmişdir. Minlərlə türk və təntəndaşı müharibənin odlu-alovlu meydandan geri qayıtmadı, geri dönenlər isə öz yurdunda xalqını, ailəsini, qohumlarını görə bilmedi..

Rəhbərin əmrinin daxili qosunlar yerinə yetirildilər, onlar çox az bir vaxtda, cəmi iki-üç saat ərzində türklər böyükən-kiçiyədək bir yera yığıb silah altında yaxınlaşdakı demir yoluna tərəf apardılar və orada onları gözləyən yüksək vəqonları mindirdilər, sonra Orta Asiya və Kazakistan yola saldılar.

Mesxetiya regionunda yaşayan bütün Ahıskaya türklərinin 14 noyabr 1944-cü il tarixində SSRİ hökuməti tərəfindən Orta Asiya (Qazaxistən, Qırğızistən və Özbəkistan) məcburi şəkildə köçürülməsi baş verdi. Əməliyyat zamanı 212 kəndde

Bitməyən bir köç - Ahıskaya Türkleri

Ahıskaya Türkleri Sürgünü



HAREKET
MERKEZİ

14 Kasım 1944
UNUTMA

bölgələrinin Sovet Rusyasına qaytarılması idi.

Birinci Dünya Savaşının sonunda, 30 oktyabr 1918 tarixində imzalanmış Mudros barışı nəticəsində Osmanlı ordusu Cənubi Qafqazdan çekilmişdir. Razılışmaya görə 4 dekabr 1918 tarixində Osmanlı əsgərləri 1877 Rusiya-Osmanlı sərhədindən geri çəkildi, lakin Osmanlı tərəfi Kars və Ahıskadan 2 ay gec çəkilmə qərarı almışdır. Bu qərarın səbəbi yerli xalqın hökumət qurmasına vaxt tanımaq idi. Əks halda bölge Gürcüstan və Ermənistən tərəfindən işğal tehlükəsi ilə üzüleşə bilerdi. Beləliklə, 29 oktyabr 1918-ci ildə Ahıskaya və Axalkalaki ətrafında Ahıskaya Müvəqqəti Hökuməti, 3 noyabr 1918 tarixində Əmir bəy Nərimanbəyov rəhbərliyində Araz Türk Cümhuriyyəti qurulmuşdur. 5 noyabrda isə Kağızmanlı Əli Rza bəy, Karslı Sarı Xəlilioğlu Nuhlis, Orenburqlu Təvhiddin bəy Məmliətli, Emin ağa Acalov və

Ermenilər ingilislərə birlikdə 12 aprel 1919-cu ildə Karsa hücum edərək Cənub-Qərbi Qafqaz Cümhuriyyəti Məclisinin binasını mühasirəyə alırdılar və hökumət üzvlərini həbs edərək Malta göndərdilər. Gürçülər de Ingilislərin hərbi dəstəyi ilə Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin ərazinə daxil olan Ahıskaya və Axalkalakının zəbt edildi. Gürcüstan'a ilhaq etdilər. Ahıskaya və Axalkalakı sovet dönləmində Gürcüstan Sovet Sosialist Respublikasının tərkibinə daxil edildi. Gürcüstan'a verilən bu ərazi gürçü milətçiləri tərəfindən Mesxetiya adlandırılmış və Ahıskaya türklərinə də "Mesxet türkləri" deyilmişdir.

Ahıskaya türklərinin deportasiyası

Faşist Almaniyanın yalnız yəhudilər və qaraçılardan deportasiyası edilmişdir. Hitlerdən də qəddar olan sovet şizofren diktatoru Stalinin

"kulak"-xalq düşməni, xain elan olunmuşdular. Türkərin böyük əksəriyyəti bu ad altında tutularaq məhv edilmişdir. Azərbaycan və Ahıskanın böyük oğlu Ömər Faiq Nəriməzadə de onların arasında olmuş və 1937-ci il oktyabrın 10-da xalq düşməni kimi güllənmişdir. Milletçilər xalqı geniş miqyasda assimiliyasiya uğradı, bimədiyinə görə türkləri Gürcüstəndən qovmaq, öz dedə-baba yurdlarından didərgin salmaq üsluluna el atıldılar.

Ahıskaya türkləri hər il 14 noyabr tarixini özlərinin milli matəm günü hesab edirlər. 1944-cü il Gürcüstanın Türkiye ilə həmsərhəd olan 5 rayonundan-Adikon, Axalsix, Axalkalak, Boqdanovka, Astinzinsk rayonlarından "rehbərin əmrinə əsasən" dövlət sərhədlərində tehlükəsizliyi təmin etmək zəruriliyi adı ilə türkləri daimi yaşayış yerlərindən zorla, silah gücünə çıxardılar. Bu qərar mühərbiyənin qurformasına və qələbenin

yaşayan 115.000 Ahıskaya Türkü Orta Asiya deportasiya edilmişdir. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrində yerləşdirilmiş, orada məcburi əməyə tabe olunmuşdular. Deportasiya və sürgünün ağır şərtləri 50.000 Ahıskaya türkünün ölümüne səbəb olmuşdu.

Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmriyle SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) Komissarı Lavrenti Beriya və 4.000 NKVD personalı tərəfindən icra olunmuşdur. Əməliyyatı yerinə yetirmək üçün 34.000.000 (otuz dörd milyon) rubl ayrılmışdı. Bu, 1930-cu illərdən 1950-ci illərə qədər sovet etnik azlıqlarının bir neçə milyon üzvünə təsir göstərmiş SSRİ hökumətinin məcburi yerləşdirmə programının və əhali köçürülmələrinin bir parçası idi. Sadəcə ikinci Dünya Savaşı zamanı Sovet İttifaqında 3.332.589 nəfər deportasiya edildi. 1943-cü ildən 1944-cü il qədər Qafqaz boyunca təxminən 650.000 insan deportasiya edildi.

Bu, ikinci Dünya Savaşı zamanı Sovet Sosialist Respublikaları İttifaqı hökuməti tərəfindən gerçəkləşdirilən axırıcı deportasiya idi. Ahıskaya türklərinə hər hansı bir məlki və ya siyasi hüquq verməkdan imtina edildi. Deportasiya prosesi tamamlandıqdan sonra SSRİ hökuməti xristian ermənilərdən təşkil olunmuş 32.000 nəfəri Mesxetiya (Ahıskaya) ərazisində yerləşdirmişdir.

Lavrenti Beriya 28 noyabr 1944-cü il tarixində İosif Stalinə memorandum göndərmişdir. Bu memorandumda Beriya Ahıskaya türklərini "qacaqaltıq" və "təxribat üçün Türkiye keşfiyyatı ilə əməkdaşlıq" tərəfənən "göñəñkar" görür. Məcburi köçürülmə prosesi Türkənin şərqi ərazilərini və boğazları işğal etmək üçün Türkiye meylli qrupları sərhədyanı ərazilərdən çıxarmaq arzusunun bir parçası idi. 1945-ci ilin iyul ayında SSRİ Xalq Komissarı Vyaçeslav Mixayloviç Molotov (Skryabin) Türk-yədən Anadolunun üç ilin SSRİ-yə təhvil verməsini tələb edir. Rusların onlara verilməsini tələb etdiyi səhərlər Kars, Ərdahan və Artvin idi. Ahıskaya türklərinin deportasiyası mümkün olan Türkənin şərqi torpaqları uğrunda SSRİ-Türkə mühərabəsi üçün bir ehtiyat tədbiri idi. Bu iddialar və Türkiye boğazları böhranı böyüür. 18 fevral 1952-ci ildə Türkiye'nin NATO-ya qoşulmasından sonra bu ərazi iddiaları geri çəkilir.

(ardı var)